

(əvvəli qəzetimizin 24 may 2019-cu il tarixli sayında)

II.Ölkəmizdə nanotexnologiyanın sabahı

BDU-nun Nanoaraşdırımlar Mərkəzində 3–5 nm ölçülərində dəmir oksidi nanohissəcikləri mitsellərdə sintez edildi, nanohissəciklərin səthinə şış hüceyrələrinin inkişafına təsir edən dərman maddəsi yerləşdirildi və onlar in-vitro tədqiq olundu. Bu tədqiqatlar Almaniya və İran alimləri ile birləşdə aparıldı və göstərildi ki, dərman maddələri diger hüceyrələri zədələmədən xəstə hüceyrələrə məqnit nanohissəciklər vasitəsi ilə daşına bilər.

Mərkəzdə şoran torpaqlarda bitkilərin inkişafına təsir edən nanohissəciklərin aşkar edilməsi, onların bioloji və fizioloji effektlərinin araşdırılması və bitkilərdə duzadavamlığın artırılmasına imkan verən tədqiqatlar da aparılmışdır. Müəyyən edilmişdir ki, bitkilərin toxumlarını metal əsaslı nanohissəciklər ilə işləndikdən sonra duzluğunu müxtəlif olan torpaqlarda onların cürcəmə qabiliyyəti artır və cürcətilər normal inkişaf edir. Tədqiqatlar zamanı nanohissəciklərin şoran mühitdə toxumların inkişafına təsir edən amilləri öyrənilmişdir.

Ötən dövrde burada müxtəlif texnoloji üsullarla bimetallik və trimetallik nanohissəciklərin alınma texnologiyası işlənmiş və onların sintezi və

stabillaşməsinin optimal şəraitləri müəyyən edilmişdir. Sintez olunan bimetallik və trimetallik nanohissəciklərin yüksək miqdarda nitratla çirkənmiş sularda onların katalitik-reduksiyaedicilik təsirləri tədqiq edilmiş və ion xromatoqrafik analizlər nəticəsində müəyyən edilmişdir ki, nanohissəciklər çox böyük sürətlə qısa zaman ərzində nitrat ionlarını reduksiya edərək su nümunələrin temizlənməsinə gətirib çıxarır. Bu texnoloji nəticələr yeyinti sənayesində uğurla tətbiq edilə bilər və ekoloji tarzlığın bərpası üçün böyük əhəmiyyətə malikdir.

Mərkəzdə geniş spektral-həssaslıq xassələrinə malik müxtəlif fotoluminescent nanohissəciklərin polimer matri-sada alınması texnologiyası işlənmiş və göstərilmişdir ki, yarımkənciri nanohissəciklərin sintezi zamanı ölçüləri homogen olan polimer nanokompozit strukturlar və onların əsasında müxtəlif təyinatlı sensorlar almaq olar. Son zamanlar Nanoaraşdırımlar Mərkəzində aparılan yüksək texnoloji tədqiqatlardan biri de Yaponiyanın Kumamoto Universiteti ilə aparılan birge işlər olmuşdur və bu işin ümumi məhiyyəti ondan ibarətdir ki, müxtəlif metal oksidlərinin nanohissəciklərinin səthi müəyyən texnoloji əməliyyatlar vasitesi ilə karbonlaşdırılır və səthi karbonla örtülmüş aktiv xassələrə malik nanohissəciklər sintez olunur və bu işler Kumamoto Universitetinin və Bakı Dövlət Universitetinin birge fəaliyyəti nəticəsində həyata keçirilmişdir.

Bu tədqiqatların çox böyük perspektivi var və bu tədqiqatlar imkan verəcək ki, dinamik iqtisadi inkişaf edən Azərbaycan Respublikasında nanosənayədə ölkə iqtisadiyyatı üçün yeni nəsil nanostrukturların alınması sahəsində işlər aparılsın. Sethi

karbonlaşdırılmış nanohissəciklərə müxtəlif aktiv xassələrə malik digər maddenin molekullarını təkmək mümkündür.

Son zamanlar şış hüceyrələrinə məqnit nanohissəcikləri vasitəsi ilə dərman maddələrinin daşınması problemləri ilə dünyanın aparıcı tədqiqat laboratoriyaları meşğul olur və burada əsas problem bir məqnit nanohissəcisi bir neçə dərman molekulunun tikişməsidir. Bu texnologiya ilə məqnit nanohissəcisinin səthini karbonlaşdırmaqla ona çoxlu sayıda dərman molekulunun tikişməsi mümkün olacaq və bu da yüksək təsir imkanlarına malik nanohissəcik-dərman sisteminin yaranmasına səbəb olacaqdır. Hazırda aparılan tədqiqatlar bu sahədə böyük uğurların olacağı umidini yaradır.

Nanoaraşdırımlar Mərkəzində polimer matri-sada məqnit nanohissəcikləri forma-

mer matrisada formalasmış halkogenid yarımkənciri nanohissəciklərdə diffuziya və ion mübadiləsi" adlı qrant layihəsidir. Ümumi dəvəti 655 min avro olan "Nanotexnologiyaya əsaslanan ekologiya mühəndisliyi kurrikulumunun reforması və modernlaşdırılması adlı elm və təhsil layihəsi Avropa və Azərbaycan alimlərinin birgə seyi nəticəsində uğurla başa çatmışdır.

İlk dəfə olaraq magistratura pilləsini bitirmiş 12 nəfər azərbaycanlı gənc Azərbaycan və Avropa alimlərinin iştirakı ilə postmagistr programı çərçivəsində nanotexnologiya və ekologiya problemləri ilə bağlı nəzəri kurs keçmiş və sonra Avropa-da uğurlu tədqiqat işləri aparmışlar. Dissertasiya işlərini uğurla yerinə yetirdikdən sonra BDU-da beynəlxalq komissiya ixtisasları üzrə doktorantlar hazırlanır.

məktəblərin səviyyəsini artırmaq və yeni innovativ tədqiqat düşüncəli kadr hazırlığı aparmaq lazımdır. Bu istiqamətdə də BDU-da uğurlu işlər aparılır. Bakı Dövlət Universitetində nanotexnologiya sahəsində magistr və doktorantura səviyyəsində yüksək ixtisaslı kadr hazırlığı uğurla həyata keçirilir. "Nanohissəciklərin fizikası", "nanomaterialların fiziki kimyası", "nanobiotexnologiya" ixt" və "nanokimya və nanomateriallar" ixtisasları üzrə doktorantlar hazırlanır.

asılı olaraq dəyişməsi, xərçəng şisinin müalicəsində məqnit nanohissəciklərinin istifadə imkanları və konkret tətbiqləri, bioloji və tibbi nanohissəciklər, fotodinamik müalicə üçün nanohissəciklərin alınması və istifadəsi kimi mühüm elmi araşdırımlar verilmişdir. Monoqrafiya nanotexnologiya istiqamətində çalışan tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir. 2017-ci ilde universitet alimləri A.Məhərrəmov, M.Ramazanov və Ü.Həsənova "Elsevier"

Göründüyü kimi, Bakı Dövlət Universitetində nanotexnologiya istiqamətində aparılan tədqiqat işləri öz miqyasına və səviyyəsinə görə dönyanın aparıcı ölkələrində aparılan işlərlə eyni səviyyədədir. Respublikanın digər elm və təhsil strukturlarında da nanotexnologianın ayrı-ayrı istiqamətində tətbiqi xarakterli ciddi işlər aparılır. Lakin bu işlərin aparılması əsasən ayrı-ayrı elm və təhsil strukturlarında çalışan alımların elmi maraqlarına uyğunlaşmışdır. Ona görə də bütün bu işlərin elmi koordinasiyasının formalasdırılması və onların inkişaf etməkdə olan müstəqil Azərbaycan Respublikasının elm, təhsil, sənaye, kənd təsərrüfatı və səhiyyənin maraqlarına uyğun inkişaf etdirilməsi üçün vahid Dövlət Programının yazılması son dərəcə aktual məsələdir.

Azərbaycan Respublikasında nanotexnologiya sahəsində yerinə yetiriləcək işlərin təhlili yaxın gələcəkdə perspektiv olan aşağıdakı istiqamətlərin mümkünlüyü haqqında fikir söyleməyə imkan verir:

– sensorlar texnikası üçün yeni nanocuruluşların alınması;

– antimikrob, antiseptik nanostrukturların alınması və onların tibbdə tətbiqi imkanlarının araşdırılması;

– dərman maddələrinin şış hüceyrələrinə məqsədyönlü şəkildə daşınması üçün məqnit nanohissəciklərin alınması və tədqiqi;

– nanotexnologianın neftçixarma sistemlərinə tətbiqi;

– suyun tərkibindəki nitratların təmizlənməsi üçün katalitik bimetallik və trimetallik nanohissəciklərin alınması və tətbiqi;

– bioloji sistemlərə nanohissəciklərin qarşılıqlı təsirinin tədqiqi və nanohissəciklərin onlarin həyat fəaliyyətlərində rolunun müəyyənləşdirilməsi – nanotoksikologiya;

– şoran torpaqlarda bitkilərin inkişafına təsir edən nanohissəciklərin sintezi, onların bioloji və fizioloji effektlerinin tədqiqi, bitkilərdə duzadavamlığının artırılmasının öyrənilmesi;


– yüksək tezlikli elektromaqnit dalgalanımları udan nanokompozit strukturların alınması və tədqiqi;

– hərbi sənayedə istifadə üçün nanohissəciklər eləvə edilmiş yağılayıcı soyuducu sistemlərin işlənməsi və tətbiqi;

Müstəqil Azərbaycan Respublikasında elmi innovasiyaların tətbiqi istiqamətində uğurlu dövlət siyaseti aparılır. Ümid edirik ki, ölkəmizdə nanotexnologiya istiqamətində aparılan elmi-tədqiqat işlərinin tətbiqi perspektivi olduğunu və ölkəmizdə bu istiqamətdə uğurlu tətbiqi nəticələr alındığını, görülən işlərin tədqiqat, təhsil və innovasiya fəaliyyətinin integrasiyasına böyük töhfə verəcəyini və bu sahənin inkişafının ölkəmizdə yeni elm tutumlu sənayenin formalasmasına təkan verəcəyini nəzərə alaraq bu istiqamətdə dövlət programı qəbul ediləcək.

**Məhammedəli RAMAZANOV,
Bakı Dövlət Universiteti fizika
fakültəsinin dekanı, professor**

Azərbaycanda nanotexnologianın inkişafı və perspektivləri



laşdırmaqla yüksək tezlikli elektromaqnit dalgalarını udan nanokompozit strukturların alınması istiqamətində intensiv tədqiqat işləri aparılır. Bu tədqiqat işləri ABŞ-in CRDF qrant layihəsinin, Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkışaf Fonduunun maliyyə dəstəyi ilə və ölkənin bir sıra sənaye strukturlarının sifarişi ilə yerinə yetirilir. Aparılan tədqiqat işlərinin nəticələri 10-dan çox yüksək impakt faktorlu jurnalarda məqalə şəklində çap edilmişdir.

Təxnikanın sürətli inkişafı maye kristal displaylərin texniki xarakteristikalarının davamlı yaxşılaşdırılmasını tələb edir. Bu məsələnin ən effektli texnoloji həlli yollarından biri maye kristallarla yüksək spontan polyaşlaşmaya malik olan seqnetoelektrik nanohissəciklərinin xassələrini konstruktiv şəkildə uzlaşdırmaqdır. Seqnetoelektrik nanohissəciklər dispersiya olunmuş maye kristal sistemlərin astana gərginliyi, molekulların yürüklüyü və maye kristallik fazanın mümkün olma intervalı kimi vacib parametrlərinin keyfiyyətinin qənətbətxəş şəkildə yüksəldiyi nəticələr əldə edilmişdir.

Bakı Dövlət Universitetinin Nanoaraşdırımlar Mərkəzində ilk dəfə olaraq aq sıçanların qarın boşluğununa məqnit nanohissəcikləri daxil edilmiş, onların müxtəlif orqanlarında, o cümlədən beyin toxumalarında nanohissəciklərin yiğilması elektron-paramaqnit rezonansı (EPR) metodu vasitəsi ilə İsveçə Federal Texnologiya İnstitutunda öyrənilmiş və beləliklə nanohissəciklərin hemato-ensefələk baryer vasitesi ilə daxil olması sübut edilmişdir.

Nanotexnologiya istiqamətində BDU-nun uğurlu elmi-tədqiqat işlərindən biri də ABŞ Massaçutes Texnologiya Universiteti ilə birge yerinə yetirilmiş "Pol-

Bu, dünya elminin bu prioritet istiqamətində ilk müstərək təhsil və elm layihəsidir və Avropa təhsil mühitinin Azərbaycana transferi sahəsində uğurlu addımdır. Hazırda hemin gənclər öz elmi fəaliyyətini ölkəmizin ali məktəblərində davam etdirirlər. Avropa Birliyinin maliyyələşdirdiyi "Fotonika və elektronika üçün nanotexnoloji platforma" adlı qrant layihəsi de BDU-da uğurla yerinə yetirilmişdir.

Universitetdə uğurla yerinə layihələr çərçivəsində Nanoaraşdırımlar Mərkəzinə çoxlu yeni və müasir avadanlıq və cihazlar alınmışdır. Bakı Dövlət Universitetində beynəlxalq qrant layihələri və ölkədaxili müqavilələr hesabına formalasılmış maliyyə imkanlarının hesabına Yaponiyanın Tokyo Boeki şirkətindən dəvəti 1 milyon 50 min ABŞ dolları olan son dərəcədə geniş imkanlara və həssaslığa malik skandici elektron mikroskopu alınmışdır. Qrant layihəsi hesabına mərkəzə hüceyre strukturunu zədələmədən onun membranını kəsmək üçün mikroton və Almaniyanın "Carl Zeiss" şirkətinin geniş imkanlara malik optik mikroskopu da alınmışdır.

Hazırda materialların strukturları və xassələri haqqında ətraflı məlumat almaq və onların xassələrini daha geniş miqyasda dəyişmək üçün molekulyar səviyyədə tədqiqat işləri aparmaq lazımdır. Canlı sistemlərdə struktur tədqiqatları aparmaq üçün BDU-ya yüksək ayırdetmə qabiliyyətinə malik lazer skandici mikroskopunun (LSM) alınması üçün danışçılar aparıllar.

Respublikada nanotədqiqatlar istiqamətində işlərin səviyyəsini qaldırmak və inkişaf etdirmə məqsədi ilə elmi

Bakı Dövlət Universitetinin Nanoaraşdırımlar Mərkəzi nanotexnologiya istiqamətində dönyanın bir sıra inkişaf etmiş ölkələri ilə müstərək tətbiqi xarakterli tədqiqatlar aparırlar. Bu layihələr beynəlxalq donor təşkilatlarının maliyyəsi ilə yerinə yetirilen qrantlar və beynəlxalq proqramlar esasında aparılır. Bunlar kifayət qədər ciddi müsabiqələr zamanı qazanılan layihələrdir. Ümumiyyətlə, beynəlxalq qrant layihələrinin qazanılması proseduru kifayət qədər ağırdır. Dönya aparıcı donor ölkələrin qrantlarının qazanılma ehtimalı 3-5 təribindən fazılardır. Bu ona bərabərdir ki, dünyada təqdim edilən hər 100 layihənin 3-5-i qalib ola bilər.

Qeyd etmək istəyirəm ki, Nanoaraşdırımlar Mərkəzində son 10 ilde uğurla yerinə yetirilen layihələrin ümumi həcmi təqribən 8,5 milyon ABŞ dolları dəyərindədir. Fransa, İtalya, Almaniya, İspaniya, Çexiya, İsveç, Türkiye, Rusiya, Yaponiya, İsveçre, Yunanistan, Kanada, ABŞ, Macaristan, Ruminiya və sair ölkələrlə uğurlu tədqiqatlar aparılır. Bu layihələrin hesabına mərkəzə cihaz və avadanlıqlar alınmışdır. Təsadüfi deyil ki, 2013-cü ildə ABŞ-in Nyu York şəhərindəki "Nova Publisher" nəşriyyatı elmi səviyyəsinə və aktuallığına görə xərcləri üzərinə götürürək, BDU-nun alimləri A.Məhərrəmovun, professor M.Ramazanovun və M.Sabotkinin həmmüəllif olduğu "Perspektiv nanokompozitlər: növləri, xassələri və tətbiqləri" adlı monoqrafiyanı nəşr etmişdir.

10 fəsildən və 334 səhifədən ibarət olan monoqrafiyada polimer əsası nanokompozitlərin xassələrinin variasiyası və tətbiqləri, kompozitlərin növləri, xassələrin nanohissəciklərin ölçülərindən

nəşriyyatında dərc edilən "Antimikrob nanoquruluşlar, onların sintezi və tətbiqləri" adlı nüfuzlu monoqrafiyanın bir fəslini yazımlılar. "Web of Science Clarivate Analytics (Thomson Reuters)" sisteminə daxil olan jurnallarda 200-dən artıq məqalə dərc etdirmişlər.

Nanoaraşdırımlar Mərkəzində yerinə yetirilən fundamental tətbiqi xarakterli tədqiqatlar dönyanın məşhur alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Universitet alimlərinin işləri ilə yaxından maraqlanan kimya üzrə Nobel mükafatı laureati John Polanyi Kanadadan ölkəmizə gelmiş və birgə tədqiqat işləri aparmaq üçün müzakirələr aparmışdır. Nanoaraşdırımlar Mərkəzində 2012-ci ildə kimya üzrə Nobel mükafatı laureati Markuz Rudolf Artur məruzə ilə çıxış etmişdir. Nobel Mükafatı laureatları Laflin Robert Betts (fizik), David Gross (fizik) və Markus Rudolf Artur (kimya) 2013-cü ildə Bakı Dövlət Universitetində olarkən "BDU-da nanotexnologiyalar sahəsində elmi-tədqiqat işləri və onların inkişaf perspektivi" mövzusunda məruzəni dinləmişlər. Onlar nanotexnologiya istiqamətində təhsilin təşkili proseslərinə və aparılan araşdırma işlərinə yüksək qiymət vermiş və universitet alimlərinin bu istiqamətdə inkişaf etmiş ölkələrin alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını xüsusi vurğulamışlar.

Yaponiyanın Kumamoto Universitetinin professoru Hirokata Ihara, İtaliyanın Pavia Universitetinin professoru Lorenzo Makkonen, Yaponiyanın Hokkaido Universitetinin professoru Oliver B.Urayt, ABŞ-in Delavare Universitetinin professoru Seyd Ismat Shah və başqaları laboratoriya ilə elmi əməkdaşlıq edirlər.